

Vamik İmamverdi oğlu Fərzəliyev



Biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Dövlət Aqrar Universitetinin

“Gigiyena və qida” kafedrasının dosenti

Mob.tel: 051 806 12 01

İş <tel:022-256-37-83>

Doğum tarixi:

10 fevral 1950-ci il

Təhsili, elmi dərəcəsi, elmi adı

1973-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (İndiki Azərbaycan Dövlət Aqrar Universiteti) baytarlıq fakültəsini bitirib .1984-cü ildə “Yem payına yağlar və selen əlavə edilmiş gövşəyən heyvanlarda mədə-bağırsaq həzminin öyrənilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə biologiya elmləri namizədi adını almışdır.

2010-cu ildən dosentdir.

Əmək fəaliyyəti

1973-1974-cü illər hərbi xidmət

1974-1984-cü illər, Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu “Fiziologiya” laboratoriyasında, kiçik elmi işçi

1984-1990-cı illər, Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu “Fiziologiya” laboratoriyasında, baş elmi işçi

1990-1997-ci illər, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası

“Anatomiya, Fiziologiya və Farmakologiya” kafedrasında,

assistent;

2010-2015 illər, Azərbaycan Dövlət Aqrar Universiteti

Əczaçılıq kafedrasında dosent

Apardığı dərslər

Bakalavrda – Heyvanların fiziologiyası, normal fiziologiya, İnsan və heyvan fiziologiyası, Qida fiziologiyası.

Magistraturada – “Baytarlıq toksikologiyası”

Elmi yeniliyi

Heyvanların yemləndirilməsində sənaye tullantılarının tətbiqi

Tədqiqat sahəsi

Bəzi mikroelementlərin quşçuluqda tətbiqinin işlənilib hazırlanması

Beynəlxalq treninqlər, simpozium və konfranslar

1994-cü il “Yem payına sənaye tullantıları əlavə edilmiş sağılan camışlarda işgənbə həzminin öyrənilməsi” Azərbaycan fizioloqlarının -1 qurultayı. Bakı

2014-cü il, “Bəzi mikroelementlərin çatmaması şəraitində onların quşçuluqda tətbiqinin fizioloji və farmakoloji cəhətdən əsaslandırılması” Beynəlxalq konfrans, Gəncə.

Seçilmiş əsərləri

Dərs və metodik vəsaitlər

Heyvanların fiziologiyasından praktikum. Bakı. Elm, 2014, 287 s.

Heyvanların fiziologiyasından proqram (qrifli), Gəncə, 2011, 31 s.

Normal fiziologiyadan proqram (qrifilli), Gəncə, 2012, 18 s.

Məqalələr:

Влияние селена и его сочетаний с животным жиром, хлопковым соаксетом на показатели липидного и азотистого обменов у бычков и буйволят .Юб. научная

конф. молод. ученых и аспирантов Закавказских республик. Тбилиси, 1980.

Кормовой животный жир и соапеток как активаторы секреции желчи и поджелудочного сока у бычков и буйволят. Доклады «ВАСХНИЛ», 1980, №11.

Рубцовая ферментация у молодняка под влиянием жира и селена. «Животноводство», 1981, №8

Обмен и депонирование липидов у бычков и буйволят на рационе с различными жирами и селеном. «Обмен липидов и липидное питание с-х животных. Сб. научных трудов, Боровск, 1982

Влияние муки из маслиных и яблочных выжимок на содержание летучих жирных кислот крови и рубце коров II республиканская биохимическая конференция. Баку, 1993
Selen mikroelementinin quşlar üçün bioloji əhəmiyyəti. Gəncə, Ümumrespublika Elmi-praktik konfransın materialları. 2015, s.210-212.